



AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 406

Bakı şəhəri, 21 sentyabr 2018-ci il

“Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

“Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

**Azərbaycan Respublikasının
Baş naziri**

Novruz Məmmədov

Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində kiçikhəcmli gəmiləri (bundan sonra - gəmilər) idarə etmək hüququnun verilməsi qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti (bundan sonra - Xidmət) gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə olunması vərdişlərinin öyrədilməsi üçün bu Qaydanın 6.3-cü bəndində göstərilən hər bir gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı (bundan sonra - tədris proqramı) hazırlayır, gəmi sürücülərinin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədi ilə imtahanlar keçirir və keçirdiyi imtahanların nəticələrinə əsasən gəmi sürücülərinə gəmiləri idarə etmək üçün sürücülük vəsiqələri (bundan sonra - sürücülük vəsiqələri) verir.

2. İmtahan komissiyasının yaradılması və işinin təşkili

2.1. Gəmi sürücülərinin gəmini idarə etməsi ilə bağlı nəzəri və təcrübi biliklərinin yoxlanılması Xidmətdə yaradılan imtahan komissiyası tərəfindən həyata keçirilir.

2.2. İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərtilə formalaşdırılır və hər təqvim ili yanvarın 10-dan gec olmayaraq, Xidmətin rəisi tərəfindən təsdiq edilir.

2.3. İmtahan komissiyasının tərkibinə Xidmətin ali və orta ixtisas təhsilli mütəxəssisləri daxil edirlər.

2.4. Gəmi sürücülərini hazırlayan Xidmətin əməkdaşları imtahan komissiyasının tərkibinə daxil edilmirlər.

2.5. İmtahan komissiyasına Xidmətin rəisi tərəfindən təyin edilən sədr rəhbərlik edir.

2.6. İmtahan komissiyası sədrinin vəzifələri aşağıdakılardır:

2.6.1. komissiyanın işini təşkil edir, komissiyanın üzvləri arasında iş bölgüsü aparır, komissiyanın iclaslarını keçirir;

2.6.2. imtahanların keçirilməsini təşkil edir, imtahanların keçirilməsi vaxtı və məsul katibin təyin olunması haqqında Xidmətin rəisinə təqdimat verir;

2.6.3. gəmilərin idarə edilməsi vərdişlərinin öyrədilməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi ilə razılaşdırmaqla, tədris proqramının hazırlanmasını təşkil edir;

2.6.4. test suallarının, imtahan biletlərinin, əyani vəsaitlərin, plakatların, maketlərin hazırlanmasını təşkil edir;

2.6.5. imtahanlarda istifadə olunan texniki vasitələrin sazlığını təmin edir.

2.7. Tədris proqramı özündə ilk tibbi yardım göstərilməsi mövzusunun ehtiva etməlidir.

2.8. İmtahan biletləri tədris proqramı əsasında 10 (on) test sualından ibarət hazırlanır və Xidmətin rəisi tərəfindən təsdiq edilir.

3. Gəmi sürücülərinin imtahanlara buraxılması

3.1. Sürücülük vəsiqəsini almaq üçün imtahanlara səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı hesab edilən və tədris proqramı üzrə xüsusi nəzəri və təcrübə hazırlığa malik olan 18 (on səkkiz) yaşına çatmış şəxslər buraxılırlar.

3.2. Gəmi sürücülərinin imtahanlara buraxılması üçün Xidmətə aşağıdakı sənədlər təqdim edilməlidir:

3.2.1. müraciət edənin ərizə kartı (1 nömrəli əlavə);

3.2.2. gəmi sürücülük kursunu (məktəbini) bitirməsi haqqında şəhadətnamə (arayış);

3.2.3. sağlamlıq haqqında arayış;

3.2.4. 3 x 4 sm ölçüdə 2 (iki) ədəd fotosəkil;

3.2.5. müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd.

3.3. Bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədləri təqdim edən gəmi sürücüsü 10 (on) gün müddətində imtahanlara buraxılır. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat müraciət edənə 3 (üç) gün müddətində yazılı formada bildirilir. Müraciət edən aşkar olunmuş çatışmazlıqları aradan qaldırıdıqdan sonra imtahana buraxılır.

3.4. İmtahanın keçirilməsi haqqında qərar Xidmətin rəisi tərəfindən imtahan komissiyasının təqdimatına əsasən qəbul edilir.

4. İmtahanların keçirilməsi

4.1. İmtahanlar komissiya üzvləri tərəfindən tədris proqramı əsasında keçirilir.

4.2. Nəzəri imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” qiymətləndirilir. İmtahan biletinin 10 test sualından ən azı 9-nu düzgün cavablandıran “məqbul”, 8 və daha azını düzgün cavablandıran isə “qeyri-məqbul” qiyməti alır.

4.3. Nəzəri imtahandan “qeyri-məqbul” qiyməti alan şəxs təcrübi imtahana buraxılır.

4.4. Təcrübi imtahanda gəmi sürücüsünün sürmək hüququnu əldə etmək istədiyi gəmi tipini idarəetmə bacarığı, aldığı tapşırığın təcrübədə düzgün əməletmə qabiliyyəti, gəminin texniki avadanlıq və xilasetmə vasitələri ilə təchizatı haqqında biliyi yoxlanılır. Təcrübi imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” qiymətləndirilir.

5. İmtahanların nəticələri

5.1. İmtahanların nəticələri imtahan komissiyasının protokoluna (2 nömrəli əlavə) daxil edilir. Protokol imtahan komissiyasının üzvləri tərəfindən imzalanır. Protokolda düzəlişlərə yol verilmir.

5.2. İmtahanların nəticələri qeydə alındıqdan sonra imtahan komissiyasının məsul katibi “məqbul” alan şəxslərə sürücülük vəsiqələrinin təqdim edilməsi vaxtını elan edir.

5.3. “Qeyri-məqbul” qiyməti alan gəmi sürücüsü təkrar imtahanlara 7 (yeddi) gündən tez olmayaraq buraxılır.

5.4. Protokol Xidmətdə saxlanılır.

6. Sürücülük vəsiqəsinin rəsmiləşdirilməsi və verilməsi

6.1. İmtahanlardan “məqbul” alan gəmi sürücüsünə 10 (on) gün müddətində sürücülük vəsiqəsi verilir (3 nömrəli əlavə). Sürücülük vəsiqəsini almaq üçün gəmi sürücüsü Xidmətə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 28.20-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etməlidir. Sürücülük vəsiqəsi imtahan protokolunun əsasında tərtib edilir, Xidmətin rəisi tərəfindən imzalanır və möhürlənir.

6.2. Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir.

6.3. Sürücülük vəsiqəsində aşağıdakı gəmi tipləri qeyd edilir:

6.3.1. stasionar mühərrikli qayıq;

6.3.2. asma mühərrikli qayıq;

6.3.3. yelkənli qayıq;

6.3.4. yelkənli mühərrikli qayıq;

6.3.5. hidrosikl.

6.4. Mühərrikli qayıqları idarə etmək üçün sürücülük vəsiqəsi alan gəmi sürücüləri hidrosiklları, yelkənli mühərrikli qayıqları idarə etmək üçün sürücülük vəsiqəsi alan gəmi sürücüləri isə bu Qaydanın 6.3-cü bəndində göstərilən bütün tip gəmiləri idarə edə bilərlər.

6.5. “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya uyğun olaraq verilmiş kapitan, kapitanın baş köməkçisi və kapitanın növbə köməkçisi sertifikatına (diploma) malik şəxslər, yelkənli gəmilər istisna olmaqla, bütün tip kiçikhəcmli gəmiləri idarə etmək hüququna malikdirlər.

6.6. Bu Qaydanın 6.4-cü bəndində göstərilənlər istisna olmaqla, 6.3-cü bəndində göstərilən əlavə tip gəmini idarə etmək hüququnun əldə edilməsi üçün gəmi sürücüsü gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı üzrə tədris kursu keçməlidir və yenidən imtahanlar verməlidir. İmtahanlardan “məqbul” alan gəmi sürücüsünə əvvəl verilmiş sürücülük vəsiqəsi geri alınmaqla, yeni sürücülük vəsiqəsi verilir.

6.7. Sürücülük vəsiqəsinin qüvvədəolma müddəti bitdikdə, yeni sürücülük vəsiqəsi almaq üçün Xidmətə aşağıdakı sənədlər təqdim edilməlidir:

6.7.1. müraciət edənin ərizəsi;

6.7.2. 3 x 4 sm ölçüdə 2 (iki) ədəd fotosəkil;

6.7.3. sağlamlıq haqqında arayış;

6.7.4. müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd.

6.8. Bu Qaydanın 6.7-ci bəndində göstərilən sənədləri təqdim edən gəmi sürücülərinə imtahanlar verilmədən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsi geri alınmaqla 10 (on) gün müddətində yeni sürücülük vəsiqəsi verilir.

6.9. Sürücülük vəsiqəsində göstərilən qeydlər "Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin qeydiyyatı kitabı"na (bundan sonra - qeydiyyat kitabı) daxil edilir (4 nömrəli əlavə). Gəmi sürücüsü sürücülük vəsiqəsini almasını qeydiyyat kitabında imzası ilə təsdiq edir.

6.10. Gəmi sürücüsü tərəfindən sürücülük vəsiqəsinin itirilməsi ilə əlaqədar Xidmətə yazılı ərizə ilə müraciət olunduqda, ona 10 (on) gün müddətində üzərində "DUBLİKAT" ştamplı vurulmuş yeni sürücülük vəsiqəsi verilir. Bu halda, qeydiyyat kitabında dublikat sürücülük vəsiqəsinin verilmə tarixi, seriyası və nömrəsi qeyd olunur.

6.11. Sürücülük vəsiqəsi olmayan şəxslərə gəminin idarə edilməsi etibar edilə bilməz.

7. Yekun müddəa

7.1. Gəmi sürücüsü imtahanların keçirilməsi və nəticələri ilə əlaqədar qəbul edilmiş qərarla razı olmadığı halda, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər.

“Kiçikhəcmlı gəmiləri idarə etmək üçün
sürücülük vəsiqələrinin verilməsi
Qaydası”na

1 nömrəli əlavə

**Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Kiçikhəcmlı Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti**

Xidmətin rəisi _____

(soyadı, adı, atasının adı, doğum tarixi, qeydiyyat ünvanı)

_____ tərəfindən

ƏRİZƏ KARTI

Mənə _____

(gəminin tipi)

gəmini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsini xahiş
edirəm.

Ərizə kartına aşağıdakı sənədləri əlavə edirəm:

1. _____

(təhsil haqqında sənəd, nömrəsi və verilmə tarixi)

2. _____

(sağlamlıq haqqında arayış, tibb müəssisəsinin adı, verilmə tarixi)

3. _____

(şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi,
verən orqanın adı)

“ _____ ” _____ 20____ il

_____ (imza)

“Kiçikhəcmlı gəmiləri idarə etmək üçün
sürücülük vəsiqələrinin verilməsi
Qaydası”na

2 nömrəli əlavə

**Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Kiçikhəcmlı Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin**

İMTAHAN KOMİSSİYASI

Protokol № _____

Bakı şəhəri “___” _____ 20__ il

İmtahan komissiyasının sədri _____

Məsul katib _____

Komissiyanın üzvləri _____

İmtahanın başlanma vaxtı _____ saat _____ dəq.

İmtahanın bitmə vaxtı _____ saat _____ dəq.

Sıra №-si	Soyadı, adı, atasının adı	Anadan olduğu tarix	İmtahan biletinin nömrəsi	İmtahanların nəticələri		Gəminin tipi
				nəzəri	təcrübi	

Sədr _____

(imza)

M.Y.

Məsul katib _____

(imza)

Komissiyanın üzvləri _____

(imzalar)

“Kıçıkxəcmli gəmiləri idarə etmək
üçün sürücülük vəsiqələrinin verilməsi
Qaydası”na
3 nömrəli əlavə

Ön üzü

AZ 	
AA 1 00000	
AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ KİÇİKHƏCMLİ GƏMİLƏRİN SÜRÜCÜLÜK VƏSIQƏSİ REPUBLIC OF AZERBAIJAN MINISTRY OF EMERGENCY SITUATIONS SMALL SIZED VESSEL DRIVING LICENCE	
Soyadı / Surname	_____
Adı / Name	_____
Atasının adı / Patronymic	_____
Doğulduğı il və yer / Date and place of birth	_____
Ünvanı / Address	_____
Qan qrupu / blood group	_____
ŞƏKİL YERİ	Verilib Az Res FHN KHGNSXDX Issued by _____
	Verildiği tarix Date of issue _____
	Etibarlıdır Date of expiry _____
	Vəzifəli şəxsin imzası Signature _____
	M.Y.

4.92"

3.35"

Arxa üzü

AZƏRBAYCAN RESPUBLİKASI REPUBLIC OF AZERBAIJAN	
GƏMINİN TİPİ <i>Type of ship</i>	İCAZƏ QEYDİ <i>Note of allowance</i>
Hidrosikl <i>hidrosikl</i>	
Asma mühərrikli qayıq <i>moto boat</i>	
Stasionar mühərrikli qayıq <i>kater</i>	
Yelkənli qayıq <i>sailing boat</i>	
Yelkənli mühərrikli qayıq <i>sailing moto boat</i>	
Xüsusi qeydlər <i>Special marks</i>	

“Kıçıkxəcmli gəmiləri idarə etmək üçün
sürücülük vəsiqələrinin verilməsi
Qaydası”na
4 nömrəli əlavə

Kıçıkxəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin

QEYDİYYATI KİTABI

1-ci hissə

Sıra №-si	Soyadı, adı, atasının adı	Anadan olduğu tarix	Qeydiyyat ünvanı

2-ci hissə

Protokol		Gəminin tipi	Sürücülük vəsiqəsinin seriyası və nömrəsi	Verilmə tarixi	İmza
Nömrəsi	Tarixi				
